



# Böyük yolun başlangıcı

1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı Azərbaycanı fəlakətlərdən xilas etdi

Tarixi xalqlar yaradır. Dövrün axarını müəyyənləşdirənlər - böyük şəxsiyyətlərdir. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin hayatı və faaliyyəti, siyasi irsi tükənməz xəzinədir. İki əsrin ən qüdrətli tarixi şəxsiyyəti üçün zamanın və taleyin ən böyük mükafatı xalqın ona göstərdiyi etimad, insanların inamı idi. Heydər Əliyev bütün həyatını bu etimadı doğrultmaq üçün yaşadı. Bu inama layiq olmağı ömrünün mənası bildi. Ulu Öndərin siyasi lider, dövlət qurucusu kimi ən böyük uğur sirri də elə bunda idi.

## Bir istefadan sonra başlanan faciələrimiz

Azərbaycan xalqı ötən əsrin sonlarında güclü təzyiqlərə məruz qaldı, böyük sınaqlardan keçdi. Bu dövrde dövlət müstəqilliyyiminə bərpasına nail olsaq da, belə bir nüfuzlu biza asanlıqla başa golmedi. Sıralarımızdan minlərlə qurban verdik. Xalqımız üçün hər cəhdən böyük itkilərə gotırmış, müstəqil dövlətimizi ilərlə geri salan işgallə, müharibə vəziyyətə, sosial-iqtisadi böhranla, çox ağır keşməkeşlərlə üz-üzə qaldı.

O dövrün reallıqlarına şahidlilik edənlər bilirlər ki, ötən əsrin 80-ci illərinin sonlarında keçmiş SSRİ-nin dağıılması labüb proses idi. Çünkü yol əvvəldən düzgün seçilməyindən və zamanın çağırışları nəzərə alınmadığından belə nəhəng imperiyanın çöküsü əvvəl-axır baş verəcədi. Faciə onda oldu ki, bu prosesin ən həllədici və qanlı-qadəli mərhəlesi məhz Azərbaycanda başlandı və böyük itkilərlə nəticələndi. Əsas səbəbsə həmin təlatümlü anlarda taleyimizin əsl liderin deyil, yaramış vəziyyəti fürsət bilib meydana çıxan tosadüfi adamların olduğunu onmasında idi.

Azərbaycan xalqının ötən əsrin 80-ci illərinin sonlarına doğru üzəldiyi böyük faciələr məhz Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən kənarlaşdırılmışından sonra başlandı. Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxson baş katib Mixail Qorbaçovun yürütüldüyü siyasi xəttin yanlış olduğunu, keçmiş ittiifaqda bir araya gəlmiş xalqları və dövlətləri necə böyük faciələrə doğru apardığını müdrikliklə görürdü və özünəməxsus qətiyyətə buna etirazını bildirirdi. Bu isə Ümummilli Liderin bədəxşalarında qozəb yaradır, ona qarşı məkrili planlar qurulurdu. Nəhayət, Ulu Öndər keçmiş imperiya rəhbərliyinə etiraz olaraq 1987-ci ilin oktyabrında tutduğu vozifələrdən istefa verdi. Bununla da Azərbaycana qarşı mənfur planların icrasına başlamaq üçün onillərlə əlverişli fürsət gözəyən, yalnız Heydər Əliyev şəxsiyyətinin gücündən çokinərək real addımlar atmağa ehtiyat edən ermənilər hərəkətə keçdi. Ümummilli Liderin istefasından cəmi iki həftə sonra sovet iqtidarındakı himayədarlarının dəstəyi ilə o vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılbı. Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırıldı. Bununla da xalqımızın faciələri başlandı.

## İyun hadisələri - xaos, başıpozuqluq, hakimiyyətsizlik

1991-1993-cü illərin böhranlı günləri, ölkədə ictimai xaosun, siyasi hakimiyyətsizliyin geniş miqyas alması cəmiyyətin ümumi təhlükəsizliyini və dövlətin gələcəyini sual altında qoyurdu. Tez-tez veren hakimiyyət dəyişiklikləri, siyasi qarşıdurmalar, qeyri-qanuni si-

lahlı dəstələrin mövcudluğu vəziyyəti getdikcə gərginləşdirirdi. Dövlət sükənnin xalqın milli maraqlarına zidd siyaset yürüdən və idarəciliyən baş çıxarmayan qüvvələrin əlində olması ölkəni ağır felakətlərə sürükleyirdi. Azərbaycan vətəndaş qarşılumasının bir addımlığındı idi. Ölkədə hansısa xarici qüvvələrin təhriri ilə separatçı meyillər baş qaldırırdı, yeni münaqişə ocaqlarının təməli qoyulurdu.

1993-cü ilin iyununda baş verən hadisələr Azərbaycanın müstəqil dövlət kimi mövcudluğununu, gələcək taleyini təhlükə altına alırdı. Azərbaycan ən həllədici anlarını yaşayırı. Düşmənələr ölüm-dirim savaşının gərgin çəğərində, Şuşanın, Laçının itirildiyi vaxtlarda hərbçiləri, zirehli texnikanı, silah-sursatı cəbhə bölgəsindən geri çəkib Bakıya götüren və hakimiyyəti hərbi qıyan yolu ilə ələ keçirən AXC-Müsavat iqtidarınnı ölkəyə rəhbərliyindən cəmi bircə ilə ötmüşdü. Amma ictimai-siyasi proseslərin respublikam böhran vəziyyətinə çatdırması, parçalanmaya, vətəndaş mühərabəsi təhlükəsinə, müstəqilliyin itirilməsinə götürdür çəxarması üçün ələ bu bircə ilə də kifayət etmişdi.

Vaxtile Azərbaycana qarşı işğal cəhdlərinin qarşısını almaq üçün xalqın birləşmənin təcəssümü kimi meydana gələn, vətənpərvər ziyanlıların dəstəyini qazanan Azərbaycan Xalq Cəbhəsi artıq öz məqsədlərindən xeyli uzaq düşmüştü. AXC vəzifə uğrunda didişmələrinə əsas mərkəzənə çevrilmişdi. Bu təşkilata üzv olmaq kifayət edirdi ki, müoyyən bir kürsüyə sahib olasan. Ölkənin siyasi hadisələr burulğanından təsədüfi olaraq hakimiyyətə golmiş ovaxtkı rəhbərlik unundurdu ki, hakimiyyətin mənbəyi xalqdır və dövlət institutlarının formalşdırılmasında, idarə olunmasında yalnız fördərin maraqlarının nəzərə alınması, məsələlərin hüquq normalarından daha çox şəxsi münasibətlər zəminində formalşdırılması dövlət üçün böyük folakətlərə götürebilərdi.

AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu o bir ildə ölkə parlamentinin iclaslarında, tribunada, ali toplantılarında tez-tez sözələri çöplüşələbəyaxaya çıxan, televiziyanın canlı efrinə müraciət edən, programın qonaqlarını təhqirərə məruz qoynan, milyonlarla tamaşaçıya hörmətsizlik edən, jurnalistləri yazdıqları sözə görə döyüb alçaldan və başqa belə əməlləri ilə indi də yaddaşımızda olan hakimiyyət təmsilçiləri demokratiya adı altında qaydalara zidd, çirkin ənənələr formalşdırıldı. Kriminal ənənələr isə ölkənin hər yerində at oynadırlar. Hər siyasi təşkilatın özünüñ ayrıca qeyri-qanuni silahlı dəstələri vardi. Qətller, o cümlədən sıfırıqli qətller az qala gündəlik həyat hadisələrinə çevrilmişdi. Həc kimin həyatı tominat altında deyildi. Tez-tez küçələr, qələbelik yerlərdə atışmalar baş verir, əhali təhdid altında qalırı.

Paytaxt Bakıda isə hakimiyyət uğrunda didişmələr sənəmirdi. Bu didişmələr, dava-dalaşalar, həm də düşünülməmiş qərarlar cəbhədə yüzlərlə Azərbaycan igitinin qanı bahasına başa gəldi.

Ordu quruluğu işi, demək olar ki, kiminə yadına düşmürdü. Nizami ordu yaradılmasına. Həllədici hərbi əməliyyat planları peşəkar hərbçilər tərəfindən işlənilərə hazırlandı və çox zaman da ağır itkilərlə tamamlanırdı. Cəbhə bölgəsindəki hərbi birləşmələr arasında koordinasiya, vahid komanda ruhu yox idi. Onlar bir-birinə lazımi dəstəyi vermir, güvenmir, bəzənəsə bu qrupların rəhbərərinin şəxsi principlərinə görə həllədici anlarda qarşılıqlı təxribatlara belə gedirdilər.

Fərərili halları da çox geniş miqyas almışdı. Müvafiq inzibati orqanlar buna qarşı heç bir tədbir görmürdü. Ölkə üçün hərbi cəhdən həllədici bir dövrə müdafiə nazirləri bir-birini əvəz edirdi.

## Sosial-iqtisadi vəziyyət ağır durumda idi

Ölkə böhran möngənəsində idi. Sosial-iqtisadi vəziyyət hətta böhran həddindən çatmışdı. Bu sahəyə də təcrübəsiz, səriştəsiz insanlar rəhbərlik edirdilər. Onlar çəşqinqılıq içinde xəiat addımlar atır, sistemiz qərarlar verir, uğursuz eksperimentlər aparır və bütün bunlar isə əks nəticə yaradırı. Xalqın həyat şəraiti xeyli aşağı düşmüşdü. Küçə-meydan eyforiyası ilə yaşayanlar özlərinə xalqın gözündən tamam salmış, sosial dayaqdan məhrum olmuşdular. Ona görə də 1993-cü ilin əvvəllərində hakimiyyət böhranının dərinləşməsi gözənlənilər. İqtidarin böyük yanlışları nəticəsində feallaşan daxili dağıcı və xarici qızışdırıcı qüvvələrinin fəal əməkdaşlığı nəticəsində Azərbaycanın parçalanmasına zəmin yaranmışdı. Hakimiyyətin yanlış şəkildə apardığı siyaset, tarixən çox millətli ölkə olan Azərbaycanda insanlar arasında milli ayrı-seçkiliyin qoyulması etnik separativizm və vətəndaş mühərabəsi təhlükəsini dəha da gücləndirirdi.

1993-cü ilin aprelində Kəlbəcərin işğali ölkədə vəziyyəti dəha da dramatikləşdirdi. Arınca isə Gəncə hadisələri baş verdi. Ölkənin ovaxtkı rəhbərinin milli qohrəman adı ilə təltif etdiyi, Birinci Qarabağ mühərabəsinin ən gərgin vaxtlarında cəbhə bölgəsində xüsusi nümayəndə təyin etdiyi Surət Hüseynov az sonra hakimiyyətdəki müxtəlif şəxslərin onu zərərsizləşdirmək üçün qurduqları planlara, həyata keçirəklərə təxribatçı addımlara cavab olaraq AXC-Müsavat hakimiyyətinə qarşı çıxdı. AXC-Müsavat başbələnləri bir neçə gün içinde qohrəmana əvvərəklərə qarşıçılar kimi təqdim etməyə başladılar. Gəncədə qardaş qanı töküldü. Azərbaycanın müstəqilliyini gözü görməyən, inkişafımızı engelləmək istəyən xarici qüvvələr də bu məqamı fursət biliib müxtəlif mədaxilelərlə vəziyyəti qızışdırmağa başladılar. O cümlədən işğalçı Ermənistən yaranmış vəziyyətdən istifade edərək torpaqlarımızı əla keçirirdi. Cəbhə bölgəsindəki hərbi birləşmələrin mühüm hissəsi geri əvvəlindən rayonlarımızı işğal olunmağa başladı.

Müstəqilliyini yenice qazanmış ölkənin bu ağır bələni adlayacağı çox çətin görünürdü. AXC-Müsavat hakimiyyəti yaranmış vəziyyətin həlli yolunu düzəltmək iqtidarındə deyildi. Onlar ölkəlikli fikirlər ortaya atır, müxtəlif fərziyyələr irəli sürürdülər. Fakt bu idi ki, hakimiyyətin yaritmaz və xəyanətkar siyaseti ölkəni dənizdən silinmək təhlükəsinin bir addımlığına gətirmiştir.

Xalq Ulu Öndərin Naxçıvandan Bakıya gəlməsini israrla tələb edirdi

Belə bir ağır vaxtda xalqın böyük əksəriyyətinin, Azərbaycanın gələcəyinə görə məsuliyət hissə duyan milyonlarla insanın nəzərləri Naxçıvanda idi. Hami Azərbaycan dövlətinini və xalqını bu vəziyyətdən çıxara biləcək qüdrətli xilaskar gözündə məhz Heydər Əliyevi görürdü. Bu böyük dövlət adamının zəngin təcrübəsinə, qətiyyətinə, əzminə güvənirdi. Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin Royasat Heyəti ilə birgə 7 iyun 1993-cü il tarixli iclasında çıxişı. Gəncə hadisələrinə düzgün tarixi qiymət oldu. Ulu Öndərin xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıldı, vəziyyəti yerində öyrənmək üçün Gəncəyə sefəri proseslərin dəha gərəmədə inkişafının qarşısını aldı.

Heydər Əliyevin fədakarlıqla gördüyü işlər vəziyyəti müsbət doğuluyordu. Həmin gün, söyü

lərin ağır reallıqları şəraitində müəyyən kompromislər tapmaq mümkün oldu. Ulu Öndər Heydər Əliyev o dövrün Azərbaycanı haqqında danışarkən deyirdi: "Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin, demək olar ki, yarıdan çoxunda hakimiyyəti öz elinə aldı. Vaxtilə məni taqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sixışdırıb çıxarmaq istəyen ovaxtkı iqtidár belə bir zamanda eləcəsiz qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyən üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyanlıları oldu. Onlar məni yedidən Bakıya dəvət etdilər".

Ali Sovetin 1993-cü il iyunun 15-də keçirilən sessiyası parlamentin ən gərgin müzakiroğlu gedən, vaxt etibarilə ən uzun çəkən iclası oldu. Xalqın iradəsinə ifadə edən deputatlar böyük səs çıxlığı ilə Ümummilli Lider Heydər Əliyevi Ali Sovetin Sədri seçdilər. "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır" deyən Ulu Öndər problemlərin həlli üçün ölkədə vətəndaş həməryiyyini, sabitliyi son dərəcə vacib sayırdı: "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi programdan, yaxud problemlərin həllindən səhəb gedə bilməz".

Heydər Əliyev ictimai-siyasi sabitliyin bərəqərə edilməsi istiqamətində ciddi islahatlar apardı. Böyük rəhbərin səyləri nəticəsində Azərbaycanda silahlı müxalifətçilik ənənələrinə son qoyuldu, iqtisadiyyatda böyük dəyişikliklər baş verdi, xarici ölkələrlə münasibətlər qarşılıqlı maraqlara xidmət edən praqmatik prinsiplər əsasında tənzimlənməyə başladı.

Her zaman xalqın yanında olan və insanların arzularının reallaşdırılmasına çalışan Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da muxtar respublikadan Bakıya qayıdışı xalqın ümidiyəni özüne qaytarı. Həmin gün, söyü həqiqi mənasında, ölkəmizin tələyində dönləşən, böyük qurtuluşa doğru mühüm adımlar atıldı. Məhz milli tariximizin bu unudulmaz günündə Ümummilli Lider Heydər Əliyevin hakimiyyət rəhbərliyinə qayıdışı müstəqil dövlətciliyimizi parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənzəzlədən, beynəlxalq təcriddən xilas etdi.

Ulu Öndər dövlətciliklə bağlı çıxışlarında həmişə deyirdi: "Dövlətcilik hər bir şəxsin qəlbində olmalıdır... Hər bir vətəndaş gərək ölkəsinin böyük siyaseti haqqında düşünsün, kiçik mənəfətləri, maraqları haqqında düşünsün". Heydər Əliyev fenomeninin böyükliyünü məhz xalqı qarşısında daim yüksək mənəvi və siyasi məsuliyyət hissi daşıması, ictimai inamı doğrultmaq üçün böyük söyle, əzmlə çalışması ilə xarakterizə olunmuşdur. Böyük şəxsiyyət qarşıya qoyma ali məqsədlərə doğru irəliləyərən təkcə daxili inamına, parlaq zəkasına deyil, həm də ictimai etimada osaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Bu isə dahi rəhbərə Ümummilli Liderlik zirvəsini fəth etmək imkanı vermişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Ulu Öndərin müəyyən etdiyi inkişaf yolu ilə dövlətimizi tarixinin ən qüdrətli dənəminə yetirdi. Tarixin ən güclü Azərbaycanı 1993-cü ilin o təlatümlü iyun günlərində xalqın verdiyi qorarın, etdiyi seçimin nə qədər düzgünlüyü, Heydər Əliyevin inamının doğrulmasının möhtəşəm tarixi təcəssümüdür.

*İradə ƏLİYEVA,  
"Azərbaycan"*